

Məhəmməd Əmin Rəsulzadə – 140


# Mədəni intibah carçısı

Prezident sərəncamı ilə 140 illik yubileyi qeyd olunan görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə məfkura mübarizəsinə publisistik yazılarla başlayıb. O, ictimai-siyasi mövzularda məqalələri ilə xalqı azadlıq mücadiləsinə səsləyib. Sonralar böyük siyasetçi kimi tanınmaqla bərabər, o, ədəbiyyat, incəsənət, tarix kimi mövzularda sanballı yazılar qələmə alaraq, bizə miras qoyub. Teatr əsərləri barədə təhlilləri onun düşüncəsinin geniş aspektindən soraq verir.

1985-ci ildə Bakıda Qulam Məmmədlinin Abbas Mirzə Şərifzadə barədə salnaməsi çap edilib. Xronikal qaynaqda diqqəti bir məqam çekir: "İqbəl" qəzetinə istinadla 1913-cü ildə Bakıda "Yezid ibn Müaviyə" tamaşasının qoyulduğu bildirilir və Abbas Mirzənin oyunundan bəhs eden bir parça verilir. Lakin məqalə müəllifinin kimliyi göstərilmir. Yalnız dövlət müstəqilliyi dövründə həmin məqalə müəllifinin M.Ə.Rəsulzadə olduğu aşkarra çıxıb.

Rəsulzadənin yazdığını görə, tamaşa Curci Zeynalın "Kəbala yanğısı" əsəri əsasında hazırlanıb. Romanı ana dilimizə Bakı qazısı tərcümə edib. Rəsulzadə haqlı olaraq tərcümədəki qüsurları, xüsusən onun azərbaycanlı aktyorların danışq dilinə uyğun olmamasını təqnid edib ki, bu da XX əsrin əvvələrinin ciddi problemlərindən biri idi. Rəsulzadə aktyorlara düzgün tələffüzlə danışmağı da tövsiyə edirdi.

Müəllif tamaşaya təkcə ümumi nəzər yetirməyib, onu peşəkar teatr təqnidçisi kimi təhlil edirdi. O, Səlma və Şeyx obrazlarının kontekstində tamaşada rəbitənin itdiyini, obrazlar arasında canlı dioloqun mənasız sükutla əvəzləndiyini



diqqəte çatdırıb. Bu fikirlər Rəsulzadənin teatrın canlı sənət olduğunu dərinlən duymasından xəbər verir.

1914-cü ildə Bakıda Albaniya möz-zusunda "Əhdə vəfa" pyesi səhnəyə qoyulub. Əsəri ana dilinə görkəmli şair Səməd Mənsur tərcümə edib. Tamaşada Abbas Mirzə Şərifzadə 2 rolda oynayıb: Rəcəb və Dəmir bəy obrazlarını yaradıb. M.Ə.Rəsulzadə 2 gəncin sevgisindən bəhs edən əsərin Qafqaz həyatına da yaxın mövzu olduğunu bildirərək ona yüksək qiymət verib. Bununla yanaşı, müəllif təqnid qeydlərini yazmağı da özüne borc bilib.

"Qaçaq Kərəm" barədə hazırlanın tamaşa da M.Ə.Rəsulzadənin diqqətini cəlb etmişdi. Zamanında Qaçaq Kərəmin şöhrəti Gürcüstana da yayılmışdı. Bu səbəbdən gürcü müəllifi onun haqqında

pyes yazmışdı. Lakin əsərin kim tərefindən tərcümə edildiyinin məlum olmadığı göstərilir. Tamaşada baş rolu Hüseyn Ərəblinski oynayıb. Müəllif aktyorun iki illik fasılədən sonra Bakı səhnəsinə çıxmاسını xüsusi vurğulayır, səhnədə rol alan Gülsabah adlı aktrisanın oyununa da diqqəti cəlb edir. Onun ana dilimizdə sərbəst danışdığını təqdir edir. Bunulla da biz Azərbaycan səhnəsində hələ 1914-cü ildə qadınların yer almasından da xəbərdar oluruq. M.Ə.Rəsulzadə başda H.Ərəblinski olmaqla əsas rol ifaçılarının hamsinə özəl münasibətini ifadə edir.

Görkəmli siyasi xadim həm də bir teatr təqnidçisi kimi, yaranan əsərlərin milli cəhətlərinə xüsusi əhəmiyyət verirdi. Üzeyir Hacıbəylinin "Əslı və Kərəm" operasında bu münasibət aydın eksini təpır. Rəsulzadə aşiq sənətinin opera üçün yararlı olmasından bəhs edir, fikrini Sarabskinin canlandırdığı Kərəm obrazına istinadla əsaslandırdı. Saz ifasında insanın ülvü hissələrinin ifadəsini xüsusi olaraq vurğulayır və bu kontekstdən çıxış edərək, Azərbaycan toylarında ifa olunan yad musiqiləri təqnid edirdi. M.Ə.Rəsulzadə əsərin səhnə tərtibatına da fikir verirdi: "Mənzərə və qiyafələrə gəlince, yenə şikayət edəcəyəm. İsfahan padşahının müqəribi olan keşisin bağında qoyulan Roma heykəlləri artıq id". Bununla da müəllif hər tamaşada mizanların, de-talların yerli-yerində olmasını arzu edirdi.

Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavidin təbiri ilə desək, mədəniyyətin qılıncından daha kəskin olduğunu yaxşı anlayan siyasi xadim idi. Buna görə də mədəniyyətin bütün sahələri ilə yaxından maraqlanır, XX əsrin əvvələrində Azərbaycanda gedən mədəni intibahə münasibət bildirməyi özünə vəzifə hesab edirdi.

**Ceyhun MİRZƏLİ,  
kulturoloq**